

“AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU”

PUBLİK HÜQUQİ ŞƏXSİN RƏHBƏRLİYİNƏ

RƏY

Biz “AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU” PUBLİK HÜQUQİ ŞƏXSİN (bundan sonra “İnstitut” VÖEN 1305654461) 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2020-ci il tarixinə İnstitutun maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditı Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi “Etika məcəlləsinin” (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq biz İnstitutdan asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESŞ məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkiline görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik İnstitutun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik İnstitutun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, əhəmiyyətli təhriflərin olub- olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya z

“AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU” PUBLİK HÜQUQİ ŞƏXS AUDİTOR RƏYİ, MALİYYƏ HESABATLARI VƏ QEYDLƏR səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

“ BUSINESS CONSULTING COMPANY ” MMC-nin

direktoru:

Məmmədov Rəhman Hikmət oğlu

“ BUSINESS CONSULTING COMPANY ” MMC-nin

auditoru:

Məmmədov Rəhman Hikmət oğlu

Bakı, Azərbaycan Respublikası

30 aprel 2021-ci il

"İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühəsibat uçotunun aparılması qaydalan"na

1 nömrəli əlavə

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

Müəssisə, təşkilat

31 Dekabr 2020

FORMA № 1

VÖEN

Azərbaycan İlahiyyat İnstitutu

Sahə (fəaliyyət növü)

Mülkiyyətin növü

Ünvan

Ölçü vahidi: manat

Böl mə/ maddə	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №si	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Qısamüddətli aktivlər					
10	Pul vəsaitləri və onların ekvivalentləri		623 639,59			
11	Qısamüddətli debitor borcları					
12	Ehtiyatlar		98 040,44		66 336,07	
13	Sair qısamüddətli maliyyə aktivləri					
14	Sair qısamüddətli aktivlər		332,50			
	Cəmi qısamüddətli aktivlər			722 012,53		66 336,07
2	Uzunmüddətli aktivlər					
20	Uzunmüddətli debitor borcları					
21	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
22	Sair uzunmüddətli maliyyə aktivləri					
23	Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər		88 396,50		78 292,19	
24	Qeyri-maddi aktivlər					
25	Sair uzunmüddətli qeyri-maliyyə aktivləri		69 535,46		18 632,46	
26	Təxirə salınmış vergi aktivləri					
27	Sair uzunmüddətli aktivlər					
	Cəmi uzunmüddətli aktivlər			157 931,96		96 924,65
	CƏMİ AKTİVLƏR			879 944,49		163 260,72

	ÖHDƏLİKLƏR					
1	2	3	4	5	6	7
3	Qısamüddətli öhdəliklər					
30	Qısamüddətli kreditör borcları					
31	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
32	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
33	Sair qısamüddətli öhdəliklər		563 063,91			
	Cəmi qısamüddətli öhdəliklər			563 063,91		
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli kreditör borcları					
41	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
42	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
43	Sair uzunmüddətli öhdəliklər					
	Cəmi uzunmüddətli öhdəliklər					
	Cəmi öhdəliklər			563 063,91		
5	Xalis Aktivlər (Kapital)					
50	Ödənilmiş nizamnamə (nominal) kapitalı		100 000,00			
51	Emissiya gəliri					
52	Geri alınmış kapital (səhmlər)					
53	Kapital ehtiyatları		216 880,58		163 260,72	
54	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)					
	Cəmi xalis aktivlər (kapital)			316 880,58		163 260,72
	Cəmi xalis aktivlər (kapital) və öhdəliklər			879 944,49		163 260,72



[Handwritten signature]

[Handwritten signature]

2020-ci il

"İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartlarına əsasən mühasibat uçotunun aparılması
qaydaları"na

2 nömrəli əlavə

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT
(xərclərin xüsusiyyəti üzrə)

31 Dekabr 2020

FORMA № 2

VÖEN

Müəssisə, təşkilat

Azərbaycan İlahiyyat İnstitutu

Sahə (fəaliyyət növü)

Mülkiyyətin növü

Dövlət

Ünvan

Ölçü vahidi: manat

Böl mə/ maddə	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №si	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
1	Gəlirlər					
	Vergi və məcburi ödənişlərdən daxilolmalar üzrə qeyri-birja gəlirləri					
	Qeyri-birja əməliyyatlarından gəlir		2116511,97		1 742 304,00	
	Birja əməliyyatlarından gəlir		800,00		881,00	
	Sair əməliyyat gəlirləri					
	Cəmi gəlirlər			2 117 311,97		1 743 185,00
2	Xərclər					
	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı azalmalar (artımlar)					
	Sərf edilmiş materialların dəyəri		37 285,76		31 879,56	
	Əmək haqqı, əmək haqqına görə ayırmalar və işçilərlə bağlı digər Xərclər		1 593 351,73		1 304 076,50	
	Amortizasiya xərcləri		16 043,69		4 345,00	
1	2	3	4	5	6	7

	Maliyyə yardımları və sair transfer ödənişləri üzrə xərclər					
	Sair əməliyyat xərcləri		317 010,93		402 883,94	
O cüml ədən	xaricdən maliyyələşdirilən elmi- tədqiqat işləri üzrə xərclər ¹					
	xaricdən maliyyələşdirilən elmi- tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri					
	Maliyyə xərcləri					
	Cəmi Xərclər			1 963 692,11		1 743 185,00
3	Mənfəət (zərər)					
	Ümumi mənfəət (zərər)			153 619,86		
	Asılı müəssisələrin mənfəətində (zərərində) pay					
	Mənfəət (zərər)			153 619,86		
	o cümlədən sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəət (zərər)					
	Mənfəət vergisi					
	Xalis mənfəət (zərər)			153 619,86		

" 2020-ci il

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
(birbaşa metod)

31 Dekabr 2020

FORMA № 4

VÖEN

Müəssisə, təşkilat

Azərbaycan İlahiyyat İnstitutu

Sahə (fəaliyyət növü)

Mülkiyyətin növü

Ünvan


Ölçü vahidi: manat

	Uçot siyasəti və izahlı qeydlərin №si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Pul daxilolmaları:			
Vergilər, rüsumlar və cərimələr nəticəsində yaranan pul vəsaiti daxilolmaları			
Mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları			
Qrantlar və ya transfertlər və büdcə təşkilatı tərəfindən həyata keçirilən digər vəsaitlər və büdcə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları		2 593 000,00	2 022 329
Royalti, haqlar, komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolması		800,00	1970
CƏMI DAXILOLMALAR		2 593 800,00	2 024 299
Pul xaricəlmaları:			
1	2	3	3
Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla)			

Mallara və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri		378 615,82	377 875
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri		1 593 351,73	1 304 076
Sığorta şirkətinin sığorta müqafatları və ya iddialar, annuitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin ödənişləri			
Əməliyyat fəaliyyəti ilə əlaqədar olan müvafiq vergilərin, tədiyələrin ödənilməsi ilə bağlı pul vəsaitlərinin ödənişləri			
Məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri			
Büdcəyə qaytarılan vəsait			280 225
CƏMİ XARİCOLMALAR		1 971 967,55	1 962 176
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		621 832,45	62123
investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Pul daxilolmaları:			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri			
Digər təsərrüfat subyektlərinin pay və ya borc alətlərinin və birgə təşkilatlarda iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və diling və ya ticarət məqsədləri ucun saxlanılan alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla)			
Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)			
Müqavilələrin diling və ya ticarət məqsədləri üçün saxlanıldığı və daxilolmaların maliyyələşdirmə üzrə fəaliyyət kimi təsnifləşdirildiyi hallar istisna olmaqla, fyucers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları			
CƏMİ DAXİLOLMALAR			
Pul xaricolmaları:			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş torpaq, tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir		52 271,00	62 123
1	2	3	4
Digər təsərrüfat subyektlərinin pay və ya borc alətlərinin və birgə təşkilatlarda iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və diling və ya ticarət məqsədləri ucun saxlanılan alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla)			
Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)		6 830,04	
Xarici valyutada qiymətli kağızların alınması			
Müqavilələrin diling və ya ticarət məqsədləri üçün saxlanıldığı və ödənişlərin maliyyələşdirmə fəaliyyəti kimi təsnifləşdirildiyi hallar istisna olmaqla, fyucers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri			
CƏMİ XARİCOLMALAR		59 101,04	62123
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-59 101,04	-62123
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			

İstiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov (ipoteka) kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından pul vəsaitlərinin daxilolmaları			
Borc şəklində alınmış məbləğlərə görə daxilolmalar			
CƏMİ DAXİLOLMALAR			
Pul xaricolmaları			
Hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələrə görə pul vəsaitlərinin xaricolmaları			
Maliyyə icarəsi üzrə yerinə yetirilməmiş öhdəliyin qalıq məbləğinin azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənişləri			
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları			
CƏMİ XARİCOLMALAR			
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)		562 731,41	
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq		60 908,18	
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq		623 639,59	

hbər
ş mütəhasib



**"İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına əsasən
mühəsibat uçotunun aparılması qaydalan"na**

3 nömrlü əlavə

XALİS AKTİVLƏR/KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 Dekabr 2020

FORMA № 3

VÖEN
1305654461

Azərbaycan İlahiyyat İnstitutu

Sahə (fəaliyyət növü)

Mülkiyyətin növü

Ünvan

Ölçü vahidi: manat

[illegible]

Xarici ölkələrdə aparılan fəaliyyətlərindən yaranan məzənnə fərqi											
Xalis aktivlərdə (kapitalda) artma (azalma)		60908,18							92 711,68		153 619,86
1	2	3	4	5	6	7	8	9	10	11	12
Kapitalın maddələri arasında köçürmələr		39091,82							-39091,82		0.00
Hesabat dövrü üzrə mənfəət (zərər)											
Hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) cəmi dəyişikliklər		100000							53619,86		153619,86
Hesabat dövrünün sonuna olan qalıq		100000							216880,58		316880,58



Rəhbər

Baş mühasib

"__" 2020-ci il

